

Qızımın üzüne utanmadan baxıram

İçimdə utanc qalmışdı...



II Dünya müharibəsi Azərbaycana Mixaylo kimi bir qəhrəman bəxş etdi, 44 günlük Vətən müharibəmiz da Şeyx Markonu. Bu iki qəhrəmanı müqayisə etməyimin səbəbi var, cünki ortaq yönələri çoxdur.

O, cəbhədə dastanlar yazmış qəhrəmandır. Müsahibim xüsusi təyinatlı komandır, məyyor Mahir Rzayevdir. İtaliyada təhsil alarkən tələbə yoldaşları ona zarafatla Şeyx Marko adı veriblər. Dini baxışlarına görə yox, öz dediyi kimi, əslində deisttdir. Bu addan döyük günlerində xüsusi parol kimi istifadə olunub, dillər düşüb. Beləliklə, gəlin Şeyx Markonu, peşəkar döyüşçünü, 5 dil bilən poliqlotu, peşəkar idmançını, yazıçını, həvəskar fotografi, ən əsası da böyük ürkə sahibi, qayğı keş ailə başçısını yaxından təniyəq. Mayor Mahir Rzayevi...

O, komandanlıq etdiyin təborla Füzuli, Cəbrayıllı, Xocavənd və Hadrut uğrundakı ən qızığın döyüşlərdə iştirak edib. İndi isə növbə döyük xatirələrindən ibarət kitab yazmaqdadır. Mahir Rzayev bundan öncə da xarici auditoriya üçün müxtəlif dillərdə əsərlər yarış. Özü barədə danışmadan əvvəl hər zaman döyüşçü kimi yetişməsində mühüm rol oynamış müəllimi, ilk komandırı, Laçın döyüşlərində həlak olmuş Qərib Baxşəliyevi xatırlayır. Deyir ki, mənim mən olmayımda, eləcə də mənim kimi yüzlərlə hərçinin yetişməsində Qərib Baxşəliyevin əməyi var, ömrüm bitər, ona olan borcum bitməz...

- Döyük yollarınız barədə danışmadan önce, istərdim Şeyx Marko bir qədər özü barədə danışın.

- 1985-ci ilde Gəncədə anadan olmuşam. Bakı şəhərində 3 sayılı humanitar gimnaziyada təhsil almışam. Uşaqlığımın Qarabağ müharibəsi illərinə düşdü. Ailemizdən döyüşlərdə könüllü iştirak edənlər oldu. Elə hərbiyə de məni getirən səbəb bu idi - müharibənin uşağılığını cəvrləməsi. 2000-ci ilde hərbi liseyə qəbul oludum. Orada ilk komandırı, Qərib Baxşəliyevlə yollarımız kəsişdi. Bizi Vətən "xəstəliyinə" o saldı. Bir sözüñü heç unutmaram. Hey deyərdi ki, şəhid olun, asır olmayın. Qismət elə getirdi ki, düşmən onu mühəsirəyə

alanda əsir düşməmək üçün özü özünü vurdur. Liseydən sonra 2003-cü ildə Ali Hərbi Məktəbə daxil oldum və məni başqa bir kursantla İtaliyaya göndərdilər. Məni quru qoşunların xüsusi təyinatlılar dəstəsinə verdilər. 2004-2006-ci illerde İtaliyada Modena ali hərbi məktəbində təhsil aldım. Sonra təhsilimi Turində ixtisasartırma kurslarında davam etdirdim. Pakistanın Milli Müdafiə Universitetində müharibə elmləri üzrə təhsil aldım. Cüdo, alpinizm, Yunan-Roma güləşti, taekvando, qarışq döyük növü üzrə dərəcelərim var. Cüdo və Yunan-Roma güləşti üzrə İtalya çempionuyam, beynəlxalq yarışlarda iştirak etdim. 2020-ci ildə Pakistanın Ketta şəhərində Komanda Qeragah Kollecini bitirdim və təbor komandirinin müavini kimi orduda işə başladım.

- Bildiyimə görə, qardaşınız Tahir de xüsusi təyinatlı zabitdir.

- Bəli. Tahir məndən 5 yaş kiçikdir. Məndən sonra o da xüsusi təyinatlı olmağa həvəslənmişdi. Mən düzünü desəm, qıymırdım ki, ona çətin olar. Peşəkar idmanla maşğıl idi. Dilə tutdu məni, "he" desəm de, ürəkle razılıq verməmişdim. Təlimatçıları demədim ki, onu bərk sixsinlər, qayıtsın geri. Amma iradəsi möhkəm oldu. Dostlar mənə dedilər ki, Mahir, bu oğlan bu iş üçün yaranıb, dözür və qayıtmam niyyəti yoxdur. Aprel döyüşlərində iştirak etdi və Qarabağ savaşında qazi oldu. Döyüşə girenə zəng etdi, oradan-buradan danışdı. Amma bilirdim ki, əslində vidalaşmaq üçün zəng edib. Qardaşının səninin qonşu cəbhədə döyüşdүünü bilmək asan deyil, fikrim onda qalırdı, döyüşdən sağ qayıtdığını eşidən-də rahatlaşardı. Eyni hissələr də o, mənim üçün keçirirdi. Hadrut döyüşlərindən başından və elindən ağır yara aldıdan sonra döyüşləri tərk etdi.

- Ananız üçün iki oğlunu döyüşə göndərmək asan olmayıb.

- Yəqin ki. Amma o, aslan ürekli qadındır. Mən onuna fəxr edirəm. Onun oğulları qayıtdılar, övladı geri qayıtmaşın analar da var ve onların hamısı mənim anamdır.

- Vaxtılı sızın komandırınız "əsir düşməyin" emri vermişdi. Bəs siz əsgərlərinizə nəyi xüsusi olaraq tapşırımdınız?

- Biz ac, susuz qala bilərdik, amma silahsız və gülləsiz qala bilmərik. Əsgərlərimə əsas sözümüz bu idi. Heç bir şəkildə silah yerə atılmamalıydı. Əslində, mənim hər əsgərim bir ca-




navar idi, onlardan silah almaq olardı? İlk günler bizim tabor gözələmə mövqeyindəydi. Döyüşə buraxılmırıldı. Az qala üşyan edirdilər. Onlarda elə bir döyük ruhu var idi ki, üzərinə baxmağa, gözləyin deməye utanırdı. Hər məni görənde "Komandir, nə oldu e bu? Hami döyükür, biz durub baxıraq, bu gün-sabah Şuşaya çatacaqlar, biz haranı alacaqı bəs?" deyirdilər. Füzulinin Horadiz kəndində döyüşlərə başlığı.

- Bir döyüşçü və yazılıçının dildən döyük xatirəsi eşitmək istəyerdim.

- Horadiz kəndini müdafiə edirik. Düşmən bir neçə dəfə həmli etsə də, itki verib geri çekildi. 24 saat çox da dərin olmayan qurumuş arx boyu uzanmışdıq. Geçə həddən artıq soyuq olurdu. Hətta birinci gece dişlərim bir-birinə necə dəyirdisə, yanımıda uzanmış bir zabit buşlatını mənim üstümə örtməyə çalışıdı. Lakin, onsu da öz buşlatımı əsgəre vermişdim, həmin zabit tekdə edərək növbəli şəkillə buşlatı geyinmək üçün məni razi saldı. Gündüz vaxtı səngərin içinde maksimum dizi üstə iməkləyərək hərəkət etmək olardı. Başımızı qaldıran kimi görürdülər. Gecələr isə rahat gəzirdik. Ya gecəgörəmə cihazları yox idi, ya da atəş açıq yerlərini bildirmək istəmirdilər. Əsas olan o idi ki, gecə atəş açırdılar. Ayaqıluna getmək üçün səngərdən çıxan kimi dərhal yolun kənarına düşürdük, ora dərə kimi olduğundan, düşmən üçün kor orası idi. Səngərdə hər kəs hücum üçün növbəti komandanı gözləyirdi. Belə uzanıqlı vəziyyətdən beşmişdik. Vaxt keçirmək üçün hər kəs müxtəlif mövzularda söhbətlər edirdi. Məndən bir az aşağıda mövqeləmiş bir gizir (diger hərbi hissədən bize yeni gəldiyi üçün tam olaraq tanımırımdı) məni çağırıdı. Aramızda belə bir dialoq keçdi:

- Komandır, qadan alim, düz de-



Şeyx Marko "Yeni Azərbaycan" a etiraf edir

mırəmmi, biz gədəbəylilər heç Birinci Qarabağ mühabibəsində də düşmənə torpaq vermedik, əksinə torpaq aldıq? Deyirəm, bunlar deyir yox...

- Gədəbəylisən?
- Bəli, komandır.
- Adın nedir?
- Gizir Nağıyev Elfaq, komandır.
- A kişi, ayrim zonasında qardaşa torpaq vermir, erməniyə torpaq verərlər onlar?
- Komandır, deyin de bunu.


Bu zarafta hər kəs güldü. Bunda sonra hami gizir Nağıyev Elfaqı "ayrim" çağırmağa başladı. Belə şən zarafatlar olmadan, əsgərin ruhunu yüksək tutmadan girmirdik döyüşləre.

- Ən ağır döyüşləriniz harda ol-

du?

- Horadizdə. 2 günlük ağır döyüşlərdən sonra Horadiz kəndindən daxil olunduq. Kəndin müdafiəsini müxtəlif etaplara bölməkə təbii və sünə əngellərdən yaxşı istifadə etmişdilər... Hər halda, buna kifayət qədər zamanları olmuşdu. Kəndin girəcəyində minadan təmizləmiş yalnız bir yol var idi ki, yolun sağ tərəfində təpədə post qurmuşdular. Hətta bizi aldatmaq üçün postun üstündə Azərbaycan bayrağı dalğalandı. Düzünü desəm, bir çox yerlərdə irəli-geri yerdəyişmə olduğu üçün bir balaca çəşqinqılı yaşıdıq. Həmin istiqamətdə döyüşə nəzərat edən general ilə birbaşa əlaqə qurduqdan sonra mövqenin bizi aid olmadığı bilindi. Bir günümüz həmin təpenin azad olunmasına getdi. Gecəni Bayraq postu və meşə arasında orla torpaq yolda keçirdik. Bizim gözlemeyimiz öz ələmində bizi mühəsireye salmağı planlaşdırın erməni bölmələrinin sebir kasasını daşırdı. Saat 4-5 radərlərdən meşəlik ərazidə pusquda dayanmış erməni bölmələri özlərini aşkarla çıxardılar. Atəşlə onları olduqları mövqədən qaçmağa məcbur etdik. Günün sonuna bütün snayper qrupları məhv edildi, Horadiz kəndi tamamen nezarətimiz altına keçdi. Təborum 2 kapitan, 2 gizir, 2 əsgər şəhid verdi. Hər şəhidim ürəyimə dəyen gülləydi. Hər şəhidim üçün gizlində ağlayıb, əsgərlərinin yanında şax dayanırdı. Belə lazımdı cünki. Müharibədən sonra medallarımızla alaraq qəriba duyğular yaşadı. Bunun medalla heç bir əlaqəsi yoxdur. Təqdimat üçün siyahı ilə bir çox adlar çəkildi, eləcə də mənim, medal təqdim olundu və protokola əsasən, "Azərbaycan Respublikasına xidmet edirəm" deyib sıradı öz yeriye qayıtdı. Əvvələ, bu ifadəni deyərkən, ürəyimən ferqli döyüştüsünü hiss etdim və dərhal ürəyimə özüm-özümə "Mən sənə medalsız da xidmet edirəm, Azərbaycan, nə qədər ki, nəfəsim gedir-gəlir, nə qədər ki, ürəyim döyüñür, son anıma qədər sənə xidmet edəcəyəm" dedim. Bu sözləri təborum qarşısında da dedim, burada da deyirəm. Bu medal mənim deyil, mənim əsgərlərimin eziyyəti, onların şüaeti, təborumun ən kəsəb əsgərindən ən olıqarx təbəqəsinə qədər, heç biri döyüşdən geri çəkil-

medi. Ön xətdə düşmənə qarşı-qarşıya döyüşən, düşmən mövqelerinə basqı edən bölmələrimdən başlamış, taborun və nəinki taborun, az qala briqadından yemek təminatını öz üzərinə götürən, bölmələri atəş altında belə ərzəqlə təmin edən təminatı təməm, mühərbi muddətində bir dəqiqə belə durmadan, güləbərənin altında şəhidlərimizi, yaralılarını təxliyyə edən tibb təməm, bütün briqadından atəş dəstəyi ilə təmin edən minaatan batareyalarına qədər hər bir şəxsi heyətimə borcluyam bütün medalları. Şəhidlərimi hüzn, qürur və



hörmətlə anır, qazilərimə Allahdan şəfa, sağ-salamat qayıdan əsgərlərimə cansaşlığı arzulayıram. Onların qarşısında baş əyib "Vətən sizə minnətdardır" deyirəm.

- Bir qızınız var. Müharibə günündə onun siz olmadan böyüyəcəyini düşündürümüzü heç?

- Şəhidlik ölümlərin en şərəflisidir. Bunu hər birimiz gözə almışdıq. Ən maraqlısı bu idi ki, mənim 10 yaşı qız平衡da gələndə müdrilikləşmişdi. Hətta men, yaralanıb hospitala yatrıldığında yanına gəldi, üzüme baxıb "çox yaxışan, bilişəm ki, tezliklə salgalaçaqsan" demişdi. Bir əsgərin balaşında-qız, oğlan ferq etmə döyüşü ruh olur. Yادına gelir, 7 yaşı olanda mənə sual vermişdi. "Sən nəcə döyüşüsən ki, torpaqlarımızı geri almırsan? Niye döyüşmürsen?". Çavab verə bilməmişdim, içimdə utanc qalmışdı. Nə yaxşı ki, bu xəcalətdən çıxa bildim. İndi qızımın üzünə utanmadan baxa bilirəm. Onun mənsiz böyüyəcəyini yox, mənsiz mənimlə qürur duya biləcəyini düşünmüştüm. Bir atanın övladına qoya biləcəyi ən yaxşı irs şərəflə ad deyilim!

İlham